

Əsrin Lideri - 100

Sarsılmaz tarixi tellərlə bağlılığımız ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir

...Türkidlili dövlətlərin başçılarının VI zirvə görüşünün Azərbaycanda keçirilməsi xalqımızın və dövlətimizin heyatında əlamətdar hadisədir...

...Böyük məmənuniyyət hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin başçılarının I Ankara görüşündən ötən dövr ərzində bizim birliyimiz inkişaf edib, möhkəmlənib və gələcək üçün böyük ümidiylər yaradıb. Bu illər ölkələrimizin, dövlətlərimizin arasında bütün sahələrdə əlaqələr genişlənib, əməkdaşlığımız öz səmərəsini göstərib. Bunlar bizim xalqlarımızın əldə etdiyi tarixi nailiyyətin, milli azadlığımızın, dövlət müstəqilliyimizin parlaq nəticəsidir...

...Bu gün topladığımız VI Bakı zirvə görüşü bir daha təsdiq edir ki, xalqlarımız və ölkələrimiz arasında cəxtdərəfli əməkdaşlıq birlinci növbəde müştərək mədəniyyətiminin, adət-ənənələrimizin, tariximizin, milli mənəvi dəyərlərimizin bərpası yolunda gözəl nəticələr vermiş, gələcək üçün geniş perspektivlər açmışdır. Bu baxımdan, mühüm addımlardan biri kimi xalqlarımızın milli-mədəni irsinin öyrənilməsi və əlaqələndirilməsi məqsədi ilə TÜRKSOY təşkilatının yaradılmasını çox uğurlu hadisə hesab edirəm. Bizim zirvə görüşlərimiz daha bir nəcib ənənənin temelini qoymuşdur. Bu, dahi şəxsiyyətlərimizin, milli mədəniyyətimin korifeylerinin, bəşər mədəniyyətinin inciləri sayılan milli eposlarımızın əlamətdar ildönümüllərini, xalqlarımızın həyatındakı mühüm və tarixi hadisələri birlikdə bayram etməyimizdir. "Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının birlikdə bayram edilməsi buna əyani sübutdur. Sabah, aprelin 9-da isə biz türkdilli xalqların milli eposu, ümumi sərvətimiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunan yubiley mərasimlərində iştirak edəcəyik. Bu yubiley UNESCO-nun qərarı ilə bütün dünyada keçirilir. Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Məmmud Qaşqarinin, Abayı, bir çox başqa dahi-lərimizin yaradıcılığı, "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış" kimi ölməz dastanlar təkcə bizim xalqlarımıza məxsus deyil. Onlar

həm də bütün bəşəriyyətin mədəni sərvətidir. Sarsılmaz tarixi təllərlə bağlılığımızla bərabər, məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkəlerimizi və xalqlarımızı birləşdirən güclü amildir. Dərin razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Ankarada keçirilmiş birinci görüşümüzdən sonrakı dövr ərzində türkdilli dövlətlərin ikitirəfli münasibətləri daha da inkişaf etmiş, aramızda yüksək seviyyəli çoxlu səfərlər, beynəlxalq məclislərdə görüşlər və danışıqlar olmuşdur. Bu görüşlər və danışıqlar zamanı elə mühüm dövlətlərəsarı sazişlər imzalanmışdır ki, onların həyata keçirilməsi dövlətərimizin müstəqilliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə kömək edəcəkdir. Türkəlli dövlətlərin başçıları arasında sıx şəxsi ünsiyət, mehriban dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Bu isə ən çətin məsələlərin əlbir səylərlə həll olunmasına kömək edir. Bunun nəticəsidir ki, ölkələrimiz bir sıra iri beynəlxalq layihələr çərçivəsində müvəffəqiyyətlə əməkdaşlıq edirlər. Bu gün hamımızı birləşdirən layihələrdən biri Xəzər dənizindən enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarlarına çıxara-çaq infrastrukturların yaradılmasıdır. Beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi ilə bağlı 1998-ci il oktyabrın 29-da qəbul edilmiş Ankara Bəyannaməsi təxminən bir il sonra ATƏT-in son sammiti zamanı imzalanmış tarixi İstanbul müqaviləsi ölkələrimizin gələcək inkişafı, regionumuzun təhlükəsizliyi və çəçəklənməsi, nəhayət, dün-



ya iqtisadi sisteminə integrasiya, xalqlarımızın tərəqqisi və xoşbəxt gələcəyi baxımından ən mühüm mərhələlərdirdir. ATƏT-in İstanbul zirvə görüşündə Transxəzər boru kəməri haqqında imzalanmış sənəd də böyük əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, neft ehtiyatlarının isənil

məsi iqtisadi fayda ilə yanaşı, bizim xalqları-
miza həm də böyük siyasi üstünlükler qazan-
dırır. Enerji resurslarının birgə hasilatı, dünya
bazarlarına çıxməq üçün neft və qaz kəmərlə-
rinin çəkilməsi ölkələrimizin mənafeyini dün-
yanın çox inkişaf etmiş ölkələri ilə birləşdirə-
cək və regionun təhlükəsizliyinin, sabitliyinin
və tərəqqisinin təminatçısına çevriləcəkdir.
Ölkələrimizin iqtisadiyyatının dirçəldilməsin-
də mühüm rolu olan TRASEKA və Böyük
İpək yoluun bərpası layihələrinin xüsusi qeyd



nə yetirib Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini gerçekləşdirməkələ biz həm iqtisadi inkişaf və yeni iş yerlərinin açılması üçün imkan yaradır, həm də xalqlarımızın yaxınlaşmasına və qarşılıqlı surətdə zənginləşməsinə kömək edir, regionumuzda sülh və sabitlik şəraitini möhkəmləndiririk. Tarixi Böyük İpək yolunun bərpasına dair 1998-ci il sentyabrın 7-8-də Avropa Birliyinin himayəsi altında Bakıda dünyanın 32 dövlətinin və 15 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın böyük

əhəmiyyəti olmuşdur. Böyük İpek yolunun bərpa edilməsi, TRASEKA programının həyata keçirilməsi Avropa Birliyi məkanından başlayıb Qafqazdan, Xəzər dənizindən keçməklə Mərkəzi Asiyaya uzanacaq - Şərqlə Qərbi, Avropa ilə Asiyani birləşdirəcək bu nəqliyyat dəhlizi gerçəkliyə çevrilərək xalqlarımızın rüfahının yüksəlməsinə böyük töhfə verəcəkdir. Bu layihənin reallaşmasında da türkdilli dövlətlər açar rolunu oynayır. Ötən ilin aprelində ABŞ-in paytaxtı Vaşinqtonda biz NATO-nun 50 illiyinə həsr olunmuş tənənlə iclasda iştirak etdik. Elə həmin vaxt senator Sem Braun-bəkin təşəbbüsü ilə ABŞ Senatında İpek yolu ölkələrinin dövlət başçılarının, Amerika Birləşmiş Ştatları administrasiyasının yüksək səviyyəli nümayəndələrinin, konqresmenlərin iştirakı ilə konfrans keçirildi. Konfrans bizim məqsəd birliyimizi, Böyük İpek yolunun bərpa edilməsində fəal iştirak etmək, əməkdaşlığıımızı inkişaf etdirmek arzusunda olduğumuzu bir daha təsdiq etdi XX əsrin sonu dünyanın geosiyasi mənzərəsini dəyişdirmiş hadisərlərlə əlamətdardır. Xalqlarımızın öz müstəqilliyini əldə etməsi, demokratik inkişaf yolunu seçərək irəliləməsi tariximizdə yeni səhifələr açır. Lakin bununla yanaşı, dünyada separatlılıq, terrorizm, dini ekstremitəzm tehlükəsi heç də azalmamışdır, əksinə, artmışdır. Məhz Ermənistanın hərbi təcavüzü nəticəsində Ermənistan-Azərbaycan hərbi münaqişəsi yaranmışdır. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı hələ də qaçqındır və çadır şəhərciliklərində ağır şəraitdə yaşayır. Azərbaycan tərəfi ardıcıl surətdə sülhsever siyaset yeridərək

munaqışının beynəlxalq hüquq normalarına uyğun surətdə ədaləti həllinə, işgal olunmuş ərazilərimizin azad edilməsinə və qaćınların doğma yurdlarına qayıtmamasına çalışır. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında saziş əldə edilib və ona əməl olunur. ATƏT-in Minsk qrupu, onun həmsədrləri Rusiya, ABŞ və Fransa məsələnin sülh yolu ilə həll olunması uğrunda çalışır. Lakin Ermənistənin beynəlxalq hüquq normalarına riyat etməməsi, qeyri-kontraktlı müəssisə tətbiqi, mə-

trukturiv mövqə tutması məsələnin həll olunmasına maneə yaradır. Münaqişənin həll olunmasında irəliləyiş eldə edilməsi məqsədi ilə son vaxtlar Ermənistən prezidenti ilə Azərbaycan Prezidenti arasında bir neçə görüş keçirilmişdir. Sülhə nail olmaq üçün qarşılıqlı kompromislərə gedilməsi zərurəti bildirilmişdir. Lakin oktyabr ayında Ermənistanda baş vermiş terror hadisələri, Ermənistanda mövcud olan daxili vəziyyət bu danişqıların davam etdirilməsinə imkan vermir. Biz əminik ki, sühl danişqıları davam edəcək, məsələnin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, qaçqın və köçkünlərin öz yerlərinə qayıtməsi naail olacaq. Ermənistən Azərbaycana hərbi təcavüzü bizim xalqımıza böyük zərberlər vurmusdur. Biz bu münaqişəni aradan qaldırmaq üçün var qüvvəmizlə çalışırıq. Amma bildiyiniz kimi, təhlükə sovuşmayıb. Hər bir hərbi təcavüzün qarşısı vaxtında alınmalıdır və dünya birliliyi belə təhlükələri aradan qaldırmaq üçün qəti tədbirlər görməlidir. Vəziyyətdən hamı düzgün nəticə çıxarmalıdır. Separatizmin, terrorizmin, dini ekstremizmin qarşısını almaq üçün dünya birliliyi, eləcə də türkdilli dövlətlər birliliyi səmərəli birgə fəaliyyət göstərməlidirlər. ATƏT-in İstanbul sammitində Azərbaycan Respublikası Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının qəbul edilməsi barədə təkliflə çıxış etdi. Biz bölgədə sabitliyin və sülhün bərqərar olmasına getirib çıxaraçaq Qafqaz paktının yaradılması haqqında Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmərəlin dünyanın 12 ölkəsinin başçılarına etdiyi müraciəti alqışlayıraq. Bu təkliflərin həyata keçirilməsi üçün biz səylərimizi birləşdirməliyik. Beləliklə, biz baş verə biləcək təhlükələrin qarşısını ala bilərik

**Türk dilli Dövlətlərin başçularının
Zirvə Görüşündəki nitqindən
8 aprel 2000-ci il
Bakı**

“Üç dənizin əfsanəsi”nin bir anası var - Xəzər dənizidir Onun anasının da yanında duran Azərbaycandır!

Onun anasının da yanında duran Azərbaycandır!

... “Üç dənizin əfsanəsi” - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi - konfransı beş ildir keçirilir. Neyə görə bu daha öncə keçirilməmişdir? Çünkü birincisi, bizim bu işlərimizin gələcəkdə bir-biri ilə bu qədər sıx əlaqədə olması barədə az məlumat var idi, həm də buna inananların da sayı az idi. Ancaq - bunu Azərbaycanı tərifləmək üçün demək istəmirəm - hər dəfə Azərbaycanda Xəzər dənizinin çox zəngin qaz və neft ehtiyatlarının olması və onlardan istifadə edilməsi haqqında məsələlər qalxandan sonra, 1994-cü ildə “Ösrin müqaviləsi” adlanan müqavilə imzalanandan sonra bütün dünyada Xəzər dənizi haqqında böyük müzakirələr keçdi. Çünkü Xəzər dənizinin bu qədər zəngin neft-qaz yataqlarına malik olması dünyada coxlarına məlum de-

Ehtiyatları 2,2 milyard tona bərabərdirse, Xəzər dənizinin yalnız “Azəri-Çıraq-Günəşli” yataqlarının təsdiq olunmuş, hasil edilə bilən neft ehtiyatları təqribən 730 milyon tondur.

Biz belə hesab edirik ki, Xəzər dənizindən çıxan qaz bundan sonra daha da uzağa, daha Avropaya gedə bilər və gedə biləcəkdir. Cünki bizim imkanlarımız çoxdur. Beləliklə, ümətəfsanəsi həqiqətən böyük bir əfsanədir. Biz bu əfsanənin yaradılmasının iştirakçıları işləyən əfsanəni reallığa çevirmişik. Artıq bu, əfsanə deyil, reallıqdır. Reallıq odur ki, Xəzər dənizindən neft və qaz hasil olur. Reallıq odur ki, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri işləyir. Reallıq odur ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası başlayıbdır. Bunlar gercəklilikdir. Bunlar reallıqdır.

la məmək əlməsi dənizdə çoxxarına məlumat deyildi. Ancaq Azərbaycanda biz bunu bilirdik. Çünkü Azərbaycan alımları, Azərbaycan geoloqları hələ 50-60 il bundan önce Xəzərin dərin sularında neft və qaz hasil etməyə başlamışlar. Ümumiyyətlə, dünyada ilk dəfə, 150 il bundan öncə mehz Azərbaycanda sənaye üsulu ilə neft hasil olunubdur. Dünyada ilk dəfə mehz Azərbaycanda 50 il bundan öncə suyun dərinliklərindən neft hasil edilibdir. Biz bunları Azərbaycanda bilirdik və bununla məşğul olurduq. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, öz öz sərvətlərinin sahibi olandan sonra bu sərvətlərdən geniş və səmərəli istifadə edilməsi üçün böyük addımlar atılmağa başladı. Bu addımlardan birincisi, bunun əsasını qoyan 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Güneşli" yataqlarının istifadə edilməsi barədə "Ösrin müqaviləsi" adlanan müqavilənin bağlanması oldu. Yenə də deyirəm, biz o vaxt bu müqaviləni imzalayanda Xəzər dənizi haqqında dünyada kifayət qədər məlumat yox idi. Bu gün isə artıq aydınlaşdır ki, Xəzər dənizi öz karbohidrogen sərvətlərinin həcmində görə, ən azı, Şimal dənizi ilə müqayisə edilə bilər. Əgər Şimal dənizinin hasil edilə bilən qalıq

Bu, ancaq həmin yataqlardadır. Azərbaycanda isə dünyanın müxtəlif şirkətləri ilə 20-dək müqavilə imzalanıbdır. Təbiidir, onların hamisi eynimiqyaslı deyildi, müxtəlifdir. Amma əgər bunları cəmləşəniz, görəcəksiniz ki, Xəzər dənizinin təkcə Azərbaycan sektorunda nə qədər böyük imkanlar var. Ancaq indi məlumdur ki, Xəzər dənizinin Qazaxıstan sektorunda da çox böyük neft və qaz yataqları var. Rusiya sektorunda böyük neft-qaz yataqları var, digər sektorlarda da var. Beləliklə, biz 1994-cü il-dən başlayaraq Xəzər dənizini dünyada təbliğ etdik, Xəzər dənizini tanıtdıq. Əgər yərin altından neft, qaz çıxarmaq və özü də böyük həcmdə çıxarmaq mümkünndürsə, demək onu ixrac etmək, onu satmaq lazımdır. Bunun üçün də yollar araşdırılır. O zaman ilk dəfə Xəzər dənizində müxtəlif neft kəmərlərinin çəkilməsi haqqında məsələlər meydana çıxdı. Bu gün artıq məlumdur ki, biz 1997-ci ildə Xəzər dənizin-



20 milyon tondan artıq neft ixrac olunubdur və bu kəmər hələ gələcəkdə də böyük əhəmiyyətə malik olacaqdır. Ancaq bunlar da bizi qane etmirdi. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında hələ 1994-cü ildən düşünürdük. Amma o vaxtlar buna inanan çox az idi. Mane olanlar da çox idi və bu gün qədər də

bəziləri hesab edirlər ki, bu, xəyaldır. Yaxud da deyək ki, Bakı-Tbilisi-Ceyhan boru xətti, neft kəməri ilə ixrac edildiyi üçün Xəzər də-

**nizində yeterli qədər neft yoxdur. Onlara ca-
ra daha da uzağa, daha da irəliyə -
niz çoxdur. Beləliklə, üç dənizin
masının iştirakçıları yiq və bu
allıq odur ki, Xəzər dənizindən
upsa neft kəmərləri işləyir.
sası başlayıbdır.**

vab verərək mən bu gün demək isteyirəm ki,
2010-cu ildə "Azeri-Çıraq-Güneşli" yataqla-
rından 50 milyon ton neft hasil olunacaq və
bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin iş-
ləməsi üçün tamamilə bəsdir. Amma bu bir
deyil, başqa yataqlar da var.

dənizin əfsanəsinin bir anası var. Onun anası Xəzər dənizidir. Onun anasının da yanında duran Azərbaycandır. Mən baxıram, vaxtilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir. Mən bu konfransın iştirakçılarına və onun təşkilatçılara bildirmək isteyirəm ki, bu əfsanə hələ davam edəcək, inkişaf edəcəkdir. Hesab edirəm ki, Xəzər dənizinin yataqlarından hasil ediləcək neft və qaz - ya Azərbaycan sektorunu olsun, ya Qazaxıstan sektorunu olsun, yaxud başqa sektor olsun - hamısı ixrac olunacaqlar. Yeni boru kəmərləri tikiləcəkdir. Məsələn, indi Azərbaycanın "Şahdəniz" yatağı ilə bağlı - hörmətli cümhur başşəhəri, əziz dostum Əhməd Necdət Sezər bu barədə çox gözel dedi - biz artıq hər şeyi imzalamışıq, hazırlanmışıq.

Burada məndən öncə çıxış edən dostlarım, cümhur başqanları söylədi-lər. Qazaxıstan, di-gər Xəzəryani ölkə-lər də Bakı-Tbilisi-Ceyhan xəttindən istifadə edəcəklər. Artıq biz Bakı-Tbili-si-Ceyhan boru xə-ttinin inşasına başla-mışıq. Güman edi-rəm ki, bu, çox uğurla gedəcəkdir.

Mən bilirəm ki,
2005-ci ildə Bakı-Tbilisi-Ceyhan böyük ixrac
neft kəmərinin inşası başa çatacaq və biz ha-
mımız - bu gün buradakı konfransda iştirak
edənlər, mənim dostlarım, cümhur başqanları
birlikdə Türkiyənin Aralıq dənizində olan
Ceyhan limanına gedib orada Xəzər dənizin-
dən gələn neftin tankerlərə yüklənməsini gö-

rəcəyik. Bütün bu işlər bu üç dənizin əfsanəsini yaratdı. Ona görə mən demək istəyirəm ki, beşinci dəfə keçirilən bu konfransın - üç dənizin əfsanəsinin bir anası var. Onun anası Xəzər dənizidir. Onun anasının da yanında duran Azərbaycandır. Mən baxıram, vaxtılıq təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir. Mən bu konfransın iştirakçılarına və onun təşkilatçılara bildirmək istəyirəm ki, bu əfsanə hələ davam edəcək, inkişaf edəcəkdir. Hesab edirəm ki, Xəzər dənizinin yataqlarından hasil ediləcək neft və qaz - ya Azərbaycan sektorunu olsun, ya Qazaxistan sektorunu olsun, yaxud başqa sektor olsun - hamisi ixrac olunacaqlar. Yeni boru kəmərləri tikiləcəkdir. Məsələn, indi Azərbaycanın "Şahdəniz" yatağı ilə bağlı - hörmətli cümhur başqanı, əziz dostum Əhməd Nəcdət Sezər bu barədə çox gözəl dedi - biz artıq her şeyi imzalamışıq, hazırlamışıq. Boru kəməri tikilir, oradan çıxan qaz birbaşa Türkiyəyə, Ərzuruma gələcəkdir. Amma bu, birinci nöqtədir. Biz belə hesab edirik ki, Xəzər dənizindən çıxan qaz bundan sonra daha da uzağa, daha da İrileyə - Avropaya gedə bilər və gedə biləcəkdir. Çünkü bizim imkanlarımız çoxdur. Beləliklə, üç dənizin əfsanəsi həqiqətən böyük bir əfsanədir. Biz bu əfsanənin yaradılmasının iştirakçılarıq və bu əfsanəni reallığa çevirmişik. Artıq bu, əfsanə deyil, reallıqdır. Reallıq odur ki, Xəzər dənizindən neft və qaz hasil olur. Reallıq odur ki, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri işləyir. Reallıq odur ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası başlayıbdır. Bunlar gerçəklilikdir. Bunlar reallıqdır. Mən indi istəyirəm hörmətli dostlarımı təklif edəm ki, onlar yeni bir əfsanə üzərində düşünsünlər. Çünkü artıq bunlar əfsanə deyil, bu günün reallıqlarıdır.

reallığıdır.
“Üç denizin əfsanəsi” Konfransının
açıltı mərasimindəki çıxışından
25 iyun 2002-ci il, İstanbul